

Sarı Aşığın bütün tədqiqatçılara (inanmırıam ki, kimsə kənardə qalsın) məlum olan məşhur rəvayət var. Sarı Aşiq sevgilisi Yaxşını kənardan gözləri ilə yaylağa yola salır. Köç gedir, Yaxşı gözdən itir. Sarı Aşiq həsrətlə boylanır. Bu yayı necə keçirəcəyini, həsrətə necə dözəcəyini fikirləşəndə canını od götürür. Düşünür ki, bu Yazı düzündə - Gülədürd çölündə bir bostan əksin, tağ salsın... bəlkə, Yaxşı yaylaqdan qayıdanda yolunun üstündəki bostanı görər, dönər, tağ üstünə gələr... yemiş dərər, qarız dərər, könlü sevinər. Bəlkə, qəlbində, könlündə aşiqinə də mərhəmət göstərər. Görəndə üzü gülər.

Susuz çöldə bostanbecərmək nə demək... Aşiq hər gün susuz çöldən üzü aşağı - dərəyə enər, nə qədər uzaqlıqdan ciyindəki tuluqla su daşıyar, bostanı suvarar.

Vaxt gələr, vədə yetər, Yaxşının köçü yaylaqdan arana dönər. Birdən Yazı düzündə susuz yerdə yaşıl bostanı görüb qızılara deyər ki, gəlin, görək, bu bostanda nə var dodağımızı isladan, ürəyimizi soyudan...dərib yeyək.

Qızlar bostana dolar, nə dolar. Yeyən kim, doyan kim, qoyun-qucağına dolduran kim?..

Birdən Sarı Aşiq bostan qırğındakı çardağından başını qaldırı, görər ki, qızlar bostanı talan eləyir, nə talan eləyir... Yaxşı da qızların arasında.

Bostanın talan olmayı bir yana, bu, heç Aşığı narahat etmir, ancaq Yaxşını dilləndirmək qəsdi ilə hay-hay deyib bayati çağırır:

Ay qızlar, qoyun siz,  
Qurd biz olaq, qoyun siz.  
Allah vermiş bostandı,  
Doldurursuz qoyun siz?

# ...GÖRƏ BİLSƏN

Yaxşı başını qaldırıb görür ki, Aşiq çardaqdaymış, sözü də deyən odur. Özünü o yerə qoymur, bir az da saymaz-yana cavab verir:

Aşiq dinmə qoyun siz,  
Qurd biz olan qoyun siz.  
Allah vermiş bostandı,  
Qoy dolduraq qoyun biz.  
Deyirlər ki, Sarı Aşiq Yaxşının bu sözlərindən bağrı çatlayıb ölü.

\* \* \*

Sarı Aşığı öldürən hansı dərddir?

Zəhmət çəkəsən, susuz yerdə bostan əkib-becərəsən, nə qədər uzaqlıqdan su daşıyan, bostanı yanmağa qoymaya-san, gözləntini güdəsən, onun sevinmə-yini görmək istəyəsən - bütün bunların hamisinin əvəzində saymazyana bir ca-vab alasan.

Bu dünyada zəhmətinitməyindən betər heç nə yoxdur. Sarı Aşiq insan zəhmətinə verilən dəyərin heç nə oldu-ğuna görə dözə bilməzdi.

İnsan zəhmətinin havayı getməsin-dən qədirbilməzliyin əndazədən çıxmashından betər heç nə yoxdur.

Halbuki Yaxşı bilməli idi ki, ötən üç ay ərzində onun aşığı yayın istisində, günün tülyanında hər cür əzaba qatlaşib. Nə qədər qan-tər töküb. Hər gün bostanın təzəliyini, tərliyini qorumaq üçün yazıldan çaya enib, ciyində su daşıyıb, bostanbecərib. Əvəzində nə görse yax-şıdır? Əvəzində bütün çəkilən zəhmət-lərin hamisinin əvəzində bir qədirbilməzlik görüb.

...İnsan idealına dəyər vermək, insan zəhmətini bütün əqiqilərdən üstün bil-mək ali dərəcədə insan olmaq demək-dir. Sarı Aşığı da öz içindən yandıran və əslində, Sarı Aşığı öz faciəsinə düçər edən insan tərəzisinin ölçüyəgəlməz haqsızlığıdır.

\* \* \*

Əzizli Abuhəyat - Əntiqə Namaz qızı bu "Sarı Aşiq" əhvalatını mənim di-limdən eşidəndə bir neçə bayatı dedi:

Nərgizlər, a nərgizlər.  
Top-top bitər nərgizlər.  
Əhdə xain çıxanı  
Allah alar, yer gizlər.

Qızılıgül haça bənddi,  
Say götür, neçə bənddi.  
Düşsən mənim dərdimə  
Görərsən necə bənddi.

Yağış yağar damızıa,  
Damcı düşər camızıa.  
Bircə sənin xətrinə  
Qurban olum hamızıa.

Bu bayatıların hər birində qarşı tərəfi anlağa, düşüncəyə çağırış var. Demək, qarşılıqlı anlaşma mühitində bir-birini duymaq, başa düşmək mənəvi mühitin harmoniyasını təmin edir.

Əlbəttə, çox maraqlı etnoqrafik ciz-gilər də öz yerində. Keçmiş zamanda evlərin dam örtüyünün kifayət qədər keyfiyyətli olmaması ev məişətində çoxlu problemlər yaradırdı. Yağış yağır, torpaq örtüklü evlərdən, əlbəttə, damci-lar evə süzüldürdü. Dama şirə çəkilsə də,

müxtəlif vasitələrdən istifadə edilsə də yenə müəyyən sızmalar olurdu. Ona görə də bayatı çağırın deyir ki: "Damınıza yağış yağar, həmin o yağış evə dam-cılayar və siz də o damcılardın altına cam düzərsiniz. Cam və dam sözlərinin əla-qəsi buradan yaranır.

Hər bir bayatının arxasında müəyyən fikir, düşüncə dayanır, hər bir misranın özünün məna yükü olur. Bunları duymaq, başa düşmək, əslində, bayatının çağırıldığı zaman haqqında dolğun təsəvvür yaranmasına kömək edir.

Bələ bir məsəl də var: "Necəsən, qanmayım, dədən yansın". Əslində, bu məsəl qeyri-insani təbiəti olan insancı-gazların ünvanını göstərir. Necə ola bilər ki, insan bilərkən, başa düşərkən mətləbi görməzliyə, qanmazlığa vursun. Bu, artıq insanlıqdan çıxmə mə-qamıdır. Görək mümkün qədər beləsi ilə maddi-mənəvi alverdən kənarda olasın.

...Atam Zal Əziz oğlu məşhur məsəli tez-tez təkrar edərdi: qanan qanmaya-na borcludur. Borclu isə cavabdeh olduğunu şəxsin qabağında suçlu mövqeyindədir. Yeni onunla mübarizə edə bilmez. ƏN yaxşı halda onu sakit və səssiz din-leyib keçə bilər. Qanan adam qanmaz karşısındə beləcə borcludur.

Demək, qanan adının qanmaz qarşı-sında borclu olduğunu dərk etməsi nə qədər problemin həllinə kömək edir. Əslində, mənasız, yersiz münaqışlərin karşısına alınır.